

Azərbaycan Respublikası  
Mərkəzi Bankının İdarə Heyətinin  
«20» dekabr 2017-ci il tarixli  
qərarı ilə təsdiq edilmişdir  
Protokol № 31

**AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ  
İQTİSADİ TƏHLİL DEPARTAMENTİ HAQQINDA  
Ə S A S N A M Ə**

**BAKI - 2017**

## **1. ÜMÜMİ MÜDDƏALAR**

1.1. Azərbaycan Respublikası Mərkəzi Bankının İqtisadi təhlil departamenti (bundan sonra – Departament) Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) mərkəzi aparatının struktur bölməsidir.

1.2. Departament öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Valyuta tənzimi haqqında", "Banklar haqqında" Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının qüvvədə olan digər normativ hüquqi aktlarını, Mərkəzi Bankın normativ xarakterli aktlarını, İdarə Heyətinin qərarlarını, Mərkəzi Bank üzrə əmrləri, sərəncamları və bu Əsasnaməni rəhbər tutur.

1.3. Departament bu Əsasnamə ilə müəyyən olunmuş funksiyaların yerinə yetirilməsi prosesində Mərkəzi Bankın digər struktur bölmələri və qurumları ilə fəaliyyətini əlaqələndirir.

## **2. DEPARTAMENTİN FƏALİYYƏTİNİN ƏSAS MƏQSƏDİ**

Departamentin fəaliyyətinin əsas məqsədi ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunması, maliyyə sisteminin, habelə sosial-iqtisadi inkişafın dəstəklənməsi istiqamətlərində, o cümlədən iqtisadi artım amilləri, tədiyə balansı, qiymətlərin formalaşması, biznes, ev təsərrüfatları və s. kimi məsələlərə dair mütəmadi təhlil aparmaq və analitik baza formalaşdırmaqdır.

## **3. DEPARTAMENTİN ƏSAS FUNKSİYALARI**

Departament aşağıdakı əsas funksiyaları həyata keçirir:

3.1. qlobal iqtisadiyyat və bazarlarda baş verən dəyişikliklərin ölkə iqtisadiyyatına təsirlərini təhlil edir;

3.2. orta və uzunmüddətli makroiqtisadi siyasətlərin, xüsusilə, fiskal, monetar və maliyyə sabitliyi siyasətlərinin iqtisadi fundamentallara təsirini təhlil edir;

3.3. tədiyə balansını təhlil edir, həyata keçirilən makroiqtisadi siyasətin tədiyə balansına təsirlərini qiymətləndirir;

3.4. inflyasiya proseslərini xərc və tələb faktorları əsasında aylıq qiymətləndirir və rəhbərlik üçün qısa icmallar hazırlayır;

3.5. ortamüddətli büdcə siyasətinin valyuta bazarı və məzənnəyə təsirlərini qiymətləndirir;

3.6. maliyyə sektoru və bazarlarının sabitliyi və inkişafı məqsədləri çərçivəsində maliyyə bazarları və maliyyə infrastrukturu üzrə təhlilləri həyata keçirir;

3.7. maliyyə sabitliyi siyasətini təhlil edir və makromaliyyə siyasətinin formalaşması istiqamətində təkliflər hazırlayır;

3.8. nağdsız ödənişlərin genişləndirilməsi üzrə beynəlxalq təcrübəni tədqiq edir və stimullaşdırıcı təkliflər verir;

3.9. digər dövlət qurumlarının müvafiq struktur bölmələri, o cümlədən iqtisadi məsələlərin təhlili ilə məşğul olan elmi təşkilatlarla əməkdaşlıq edir;

3.10. fəaliyyət istiqamətləri üzrə strateji və əməliyyat planlarını, habelə Departamentin büdcə layihələrini hazırlayır, təsdiq olunmuş planların icrasını təmin edir;

3.11. Departamentə daxil olan müraciətlərə baxır, sorğu və məktublara cavablar hazırlayır;

3.12. rəhbərliyin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir.

#### **4. DEPARTAMENTİN TƏŞKİLATİ STRUKTURU VƏ İDARƏ OLUNMASI**

4.1. Departamentin təşkilati strukturu aşağıdakılardan ibarətdir:

4.1.1. İqtisadi diaqnostika şöbəsi;

4.1.2. Maliyyə sektoru və bazarlarının təhlili şöbəsi.

4.2. Departamentin fəaliyyətinə direktor rəhbərlik edir. Departamentin direktoru Mərkəzi Bankın İdarə Heyəti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad olunur. Departamentin direktoru öz fəaliyyətini Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq olunmuş vəzifə təlimatına əsasən həyata keçirir.

4.3. Departamentin şöbələrinin fəaliyyətinə şöbə rəisləri rəhbərlik edir. Şöbə rəisləri Mərkəzi Bankın İdarə Heyəti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad edirlər. Departamentin şöbə rəisləri öz fəaliyyətlərini Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq olunmuş vəzifə təlimatına əsasən həyata keçirirlər.

4.4. Departamentin direktoru işdə olmadıqda onun səlahiyyətlərini rəhbərliyin

müvafiq əmri ilə həvalə edilmiş şöbə rəislərindən biri həyata keçirir.

4.5. Departamentin ştat cədvəli Mərkəzi Bankın sədri tərəfindən təsdiq edilir.

## **5. DEPARTAMENTİN İŞİNİN TƏŞKİLİ**

### **5.1. İqtisadi diaqnostika şöbəsi:**

5.1.1. tədiyə balansını təhlil edir, əsas meyillər və bu meyillərin iqtisadiyyata, o cümlədən, valyuta bazarına təsirlərini qiymətləndirir;

5.1.2. iqtisadi artım amillərini təhlil edir, məcmu buraxılış kəsinin inflyasiyaya təsirlərinin diaqnostikasını aparır;

5.1.3. iqtisadiyyatda və onun müxtəlif sahələrində qiymətlərin formalaşmasına təsir edən amilləri təhlil edir və qiymətləndirir;

5.1.4. pul siyasəti və məzənnə rejiminin mikroiqtisadi davranışlara təsirlərini analiz edir, bu məqsədlə istehlakçı davranışları və gözləntilərini təhlil edir, qiymətləndirir;

5.1.5. fiskal siyasət və onun dayanıqlıq məsələlərini, o cümlədən, büdcə xərclərinin strukturu, vergi, tarif və rüsumların strukturu və dəyişməsi trendlərini təhlil edir və qiymətləndirir;

5.1.6. əmək bazarının alt sahələrində gedən proseslər, müxtəlif sahələrdə investisiya və istehlak aktivliyinin vəziyyəti üzrə trendlər və bu trendləri şərtləndirən amilləri təhlil edir, mövcud meyillərin inflyasiyaya təsirlərini qiymətləndirir;

5.1.7. ölkənin qlobal inkişaf qiymətləndirmələrində makroiqtisadi mövqe indekslərinin monitorinqini aparır;

5.1.8. makroiqtisadi siyasətin mikroiqtisadi agentlərə təsirlərini, o cümlədən istehlakçı və biznesə tətbiq olunan requlyativ norma və standartların effektlərini təhlil edir;

5.1.9. ev təsərrüfatları və korporativ sektor müəssisələrinin bazar davranışları və gözləntilərini təhlil edir;

5.1.10. rəhbərliyin tapşırığı ilə Departamentin fəaliyyət istiqaməti üzrə digər işləri yerinə yetirir.

### **5.2. Maliyyə sektorunun və bazarlarının təhlili şöbəsi:**

5.2.1. maliyyə sektoru və bazarlarının bütün seqmentlərini təhlil edir;

5.2.2. maliyyə məhsullarını (kredit, depozit, ödəniş kartları, istiqrazlar və s.) çeşid və qiymətlərini (faiz, komisyon haqq və s.) təhlil edir;

5.2.3. maliyyə bazarları, o cümlədən banklararası və valyuta bazarları üzrə beynəlxalq təcrübə əsasında təkliflər hazırlayır;

5.2.4. ödəniş sistemlərinin, nağdsız hesablaşmaların və bu sahədə elektron xidmətlərin inkişafını təhlil edir;

5.2.5. nağdsız ödənişlərin inkişafı üzrə siyasət təkliflərini formalaşdırır;

5.2.6. makro və mikro mühitdən maliyyə sektoru üçün irəli gələn riskləri qiymətləndirir;

5.2.7. maliyyə sabitliyi siyasətini təhlil edir və təkliflər hazırlayır;

5.2.8. rəhbərliyin tapşırığı ilə Departamentin fəaliyyət istiqaməti üzrə digər işləri yerinə yetirir.

**Mərkəzi Bankın sədri**

**Elman Rüstəmov**